

Bank kapitalının strukturu və adekvatlığı barədə məlumatlar			(min manatla)
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	1stDegreeCapital		255,263.04
a) Adi səhmlər (tam ödənilmiş paylar)	ordinaryShare		185,850.00
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	noncumulativePreferenceShare		40,000.00
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	addFundsFromShareEmission		800.00
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	retainedEarning		28,613.04
d1) əvvəlki illərin mənfəəti (zərəri)	profitLossLastYears		8,542.62
d2) (çıx) cari ilin zərəri	lossCurrentYear		-
d3) kapital ehtiyatları (fondları)	capitalReserve		20,070.42
e) Digər	misc		-
2. I dərəcəli kapitaldan tutulmalar	deductionFrom1stDegreeCapital		21,927.55
a) Qeyri-maddi aktivlər	intangibleAsset		21,927.55
b) Təxirə salınmış vergi aktivləri	deferredTaxAsset		-
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	1stDegreeCapitalAfterDeductions		233,335.50
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	2ndDegreeCapital		130,662.52
a) Cari ilin mənfəəti	profitCurrentYear		99,654.47
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	reserveGeneral		31,008.05
c) Kapitalın digər komponentləri	capitalMiscerComponent		-
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	cumulativePreferenceShare		-
c2) subordinasiya borc öhdəlikləri	subordLiability		-
d) Digər vəsaitlər	miscerFunds		-
5. Məcmu kapital (3+4)	cumulativeCapital		363,998.02
6. Məcmu kapitaldan tutulmalar :	deductionFromCumulativeCapital		6,070.42
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	investmentToSubsidiary		500.00
b) Bütün digər investisiyalar (xalis)	investmentMiscer		5,570.42
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	cumulativeCapitalAfterDeductions		357,927.60
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər*	assetRiskDegree		2,529,254.85
8.1. 0%-lik risk qrupuna daxil olan aktivlər	assetZeroRisk		-
8.2. 20%-lik risk qrupuna daxil olan aktivlər	assetTwentyRisk		-
8.3. 35%-lik risk qrupuna daxil olan aktivlər	assetThirtyFiveRisk		15,709.27
8.4. 50%-lik risk qrupuna daxil olan aktivlər	assetFiftyRisk		114,223.20
8.5. 75%-lik risk qrupuna daxil olan aktivlər	assetSeventyFiveRisk		-
8.6. 100%-lik risk qrupuna daxil olan aktivlər	assetHundredRisk		2,200,194.19
8.7. 100%-dən yuxarı risk qrupuna daxil olan aktivlər	assetHundredAboveRisk		199,128.19

*risk qruplarının tərkibi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" ilə müəyyən olunur.

faizlə

Əmsallar	Sistem əhəmiyyətli banklar üçün norma	codes	Sistem əhəmiyyətli banklar istisna olmaqla norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı	01.01.2020-yə qədər minimum 5.5%, 01.01.2020-dən sonra minimum 6%	ratAdequacy1stDegreeCap	minimum 5%	9.23%
10. məcmu kapitalın adekvatlıq əmsalı	01.01.2020-yə qədər minimum 11%, 01.01.2020-dən sonra minimum 12%	ratAdequacyCumulativeCap	minimum 10%	14.15%
11. Leverec əmsalı	minimum 5%	ratLeverage	minimum 4%	5.36%